

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

İlham Əliyev: "Bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır"



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər. İqtisadiyyat naziri Mikayıl Cəbbarov və "Bakı Tekstil Fabriki" MMC-nin rəhbəri Səkinə Babayeva dövlətimizin başçısına və birinci xanuma müəssisə haqqında məlumat veriblər. Bildirilib ki, "Bakı Tekstil Fabriki" MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilmiş və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına təbii edilən güzəştlərdən faydalanmağa imkan yaradır. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit verilib. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsalıdır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilizasiya ediləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək. Sonra STEAM-Azərbaycan layihəsi barədə məlumat verilib. Müəssisə ilə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan xalqına müraciət edib.

Prezident İlham Əliyevin müraciəti

-Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şərait nəzərə alaraq qısa müddətdə, cəmi iki

həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək. Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal biza imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq. Eyni zamanda, bu gün Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilmişdir. Bu da qısa müddət ərzində ərsəyə gəlmiş bir məsələdir. Amma burada üstünlüyümüz ondan ibarət idi ki, ölkəmizdə bir neçə spirt zavodu var və bu spirt zavodlarında dezinfeksiya vasitələri istehsal edilməyə başlanmışdır və artıq satışa verilir. **Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün dəfələrlə qeyd olunub ki, vətəndaşlar daha da məsuliyyətli olmalıdırlar və şəxsi gigiyenasına fikir verməlidirlər. Ancaq bunu təmin etmək üçün vasitələr olmalıdır və bu gün bu vasitələr artıq bazara təqdim edilir – tibbi maskalar və dezinfeksiya vasitələri.**

İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qiyməti artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altından satırdılar. Bu hallara qətiyyətlə yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək. Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsədüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil

edilib. Bu park mənim təşəbbüslə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir. Eyni zamanda, mövcud kədr potensialı, sahibkarlar sinfinin inkişafı, dövlət və özəl sektorun tərəfdaşlığı, daim dövlət tərəfindən özəl sektora göstərilən dəstək – həm siyasi, həm maddi dəstək, güzəştli kreditlərin verilməsi, bütün bu amillər, yeni vəziyyətə gətirib çıxardı ki, biz vətəndaşlara lazım olan vasitələri qısa müddət ərzində operativ şəkildə istehsal edək və bazara təqdim edək. Mən onu bir daha qeyd etmək istəyirəm ki, hətta inkişaf etmiş ölkələrdə bu gün maska qıtlığı var. Bizdə alınmış yeni avadanlıq, - bu avadanlığın ikinci xəttinin də gətirilməsi nəzərdə tutulur, - imkan verir ki, avtomatlaşdırılmış rejimdə böyük həcmdə, böyük sayda maskalar istehsal olunsun. Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. Hər bir insan o saytlara girib baxa bilər, Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu, bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük hələdən qoruya bilək. **Aprelin 5-dən qüvvəyə minmiş yeni karantin qaydalarının bir məqsədi var ki, bu xəstəlik Azərbaycanı da geniş yayılsın. Aprelin 5-nə qədər vaxtın qəbul edilmiş qərarlar və yeni qaydalar bu məqsədi daşıyır. Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik. Amma indiki şəraitdə aprelin 5-dən sonra qüvvəyə minmiş qaydaları nəzərə alaraq vətəndaşlar nizam-intizam nümayiş etdirməlidirlər.**

Aprelin 9-da Milli Məclisin plenar iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabat verəcək

Hesabat makroiqtisadiyyat, maliyyə, bank və fiskal sektor, sosial siyasət, sənaye, enerji sektoru, kənd təsərrüfatı və ekologiya, tikinti və mənzil, kommunal təsərrüfat, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ticarət sahələri, sahibkarlığın inkişafı

və investisiya siyasəti, regionların inkişafı, turizm, elm, təhsil və mədəniyyət, səhiyyə, müdafiə və təhlükəsizlik, ədliyyə sistemi və qanunvericilik, vətəndaşlara xidmət və sosial innovasiyalar, beynəlxalq əlaqələr bölmələrini əhatə edəcək.

Paytaxtda yeni piyada keçidi açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.

O, Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yürüyüş piyada keçidinin açılışında da iştirak edib.

Eyni zamanda, onu da bildirməliyəm ki, hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların arasında bizim ən müasir xəstəxanamız – "Yeni klinika" da var. Bu klinika bu yaxınlarda - martın sonuna qədər, orada 575 çarpayını nəzərdə tutulur. Nəzərə alsaq ki, klinika vaxtından əvvəl istifadəyə verilib, orada xəstələri qəbul etmə imkanları tədricən artacaq - ilkin mərhələdə 100 xəstə, sonra 300 və ondan sonra tam fəaliyyətə başlayacaq. Həmçinin bu il martın əvvəlində mənim iştirakımla bölgələrdə açılmış xəstəxanalar da koronavirus xəstələrinin ixtiyarına verildi. Qazax, Goranboy və Şəmkir şəhərlərində yerləşən ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Bu üç xəstəxanada çarpayılardan sayı təqribən 500 ətrafındadır. Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar.

Azərbaycan dövlətinin və sahibkarların operativ fəaliyyətini nəzərə alaraq, onu da bildirməliyəm ki, yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Onu da bildirməliyəm ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilmişdir. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən tətbiqi edilmiş və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu da bildirməliyəm ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. **Onu da bildirməliyəm ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaq.**

Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınmalıdır. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılmalı. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun. **Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkəsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən, tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: *Məsuliyyətli olun, nizam-intizamı qaydaları pozmayın, özünüzi, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxıb gələyik! Biz birlikdə güclüyük!***

В Азербайджане мобилизованы все силы для защиты здоровья населения



В Азербайджане предпринимается все меры для того, чтобы не росло число инфицированных, и была обеспечена защита здоровья населения, сказал в среду Тренд главный инфекционист страны Джалад Исаев.

В сравнении со многими странами, в настоящее время болезнь не так широко распространена в Азербайджане, но это не означает, что страна застрахована от этого: «В развитых странах мира каждый день умирают сотни людей, и система здравоохранения ни одной страны не может справиться с лечением этой болезни. Однако власти Азербайджана мобилизовали все возможности для того, чтобы обеспечить защиту здоровья населения. Государством была организована доставка на Родину, почти 15 тысяч своих граждан, осуществлены важные меры для защиты их здоровья».

АтаБанк выделил средства на борьбу с коронавирусом

ОАО «АтаБанк», всегда придававшее большое значение корпоративной социальной ответственности, полностью поддерживает меры, принимаемые государством против распространения и снижения негативного воздействия коронавируса (COVID-19). Таким образом, АтаБанк сделал пожертвование в Фонд поддержки коронавируса, созданный указом президента Ильхама Алиева от 19 марта 2020 года, в размере 100 тысяч манат. Решение Банка поддержать эту борьбу является наглядным примером солидарности с азербайджанским народом.



Функционирующий с 1993-го года, ОАО «АтаБанк» является высокотехнологичным универсальным азербайджанским банком со стопроцентным местным капиталом. Банк предоставляет полный спектр услуг корпоративным и частным клиентам в Баку и регионах республики.

В Азербайджане заработало онлайн-приложение «Социальная доверенность»

Посредством программного обеспечения «Мобильный нотариат» граждане Азербайджана, не обращаясь в нотариальные конторы, в электронном порядке по мобильному телефону могут давать доверенности на управление транспортным средством, а также своим адвокатам, сообщает в среду Тренд со ссылкой на Минюст. Число электронных доверенностей уже измеряется тысячами. Посредством применяемой с сегодняшнего дня новой услуги граждане, имеющие право на получение льготных



или бесплатных лекарств, не выходя из дома, в режиме реального времени могут давать доверенности другим лицам для круглосуточного получения в течение недели нужных медикаментов. Создание возможности предоставления электронной социальной доверенности

имеет важное значение для граждан старше 65 лет, являющихся основными пользователями этих услуг, для которых введено ограничение на выход из дома. Программой «Социальная доверенность», которая уже функционирует с 7 апреля, и может помочь более чем 100 тысячам людей, можно воспользоваться, загрузив бесплатное приложение «Мобильный нотариат» с платформ AppStore и PlayStore. Те люди, которые уже пользовались данным приложением, могут просто обновить его.

Азербайджан готов внести вклад в процесс регулирования нефтяного рынка

Азербайджан участвует в планируемой с целью стабилизации нефтяного рынка встрече министров стран-членов ОПЕК и не ОПЕК в формате видеоконференции, выражает готовность вносить вклад в процесс глобального регулирования нефтяного рынка. Как сообщили в Министерстве энергетики, в настоящее время мировой нефтяной рынок столкнулся

с трудностями, вызванными резким снижением глобального спроса на нефть и ростом нефтяных запасов. Так, ежедневное снижение глобального спроса на нефть оценивается примерно в 10-15 млн баррелей. Прогнозируется снижение в течение месяца ежедневной потребности на 20 млн баррелей, полное заполнение нефтехранилищ в ближайшие месяцы в связи с профицитом запасов.

"В такой ситуации для глобального нефтяного рынка важно возобновление обсуждений в формате ОПЕК+ и возвращение к механизму регулирования. Мы считаем, что солидарность и сотрудничество производителей нефти – единственный путь решения в ситуации, когда нефтяной рынок не поддерживается экономическими факторами», - говорится в сообщении министерства.

«Qala Sığorta» ASC-nin 31 dekabr 2019-cu il tarixinə

BALANS HESABATI

Balance sheet table for Qala Sığorta ASC as of 31 Dec 2019. Columns include KAPİTAL VƏ ÖHDƏLİKLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna, and detailed asset and liability items.

Balance sheet table for Qala Həyat Sığorta Səhəli Şirkəti as of 31 Dec 2019. Columns include Gəlirlər, Məhəng, and detailed income and expense items.

Table titled BÜDCÜYƏ VƏ BÜDCÜDƏNKƏNAR ÖDƏNİSLƏR (Budget and off-budget payments) with columns for Göstəricilərin adları, Hesablanmışdır, and Faktiki ödənilmişdir.

Balance sheet table for Qala Həyat Sığorta Səhəli Şirkəti as of 31 Dec 2019. Columns include KAPİTAL VƏ ÖHDƏLİKLƏR, Hesabat dövrünün sonuna, and detailed asset and liability items.

«Qala Həyat» SŞ ASC-nin 31 dekabr 2019-cu il tarixinə

BALANS HESABATI

Balance sheet table for Qala Həyat Sığorta Səhəli Şirkəti as of 31 Dec 2019. Columns include AKTİVLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna, and detailed asset items.

Table titled BÜDCÜYƏ VƏ BÜDCÜDƏNKƏNAR ÖDƏNİSLƏR (Budget and off-budget payments) with columns for Göstəricilərin adları, Hesablanmışdır, and Faktiki ödənilmişdir.

Balance sheet table for Qala Həyat Sığorta Səhəli Şirkəti as of 31 Dec 2019. Columns include KAPİTAL VƏ ÖHDƏLİKLƏR, Hesabat dövrünün sonuna, and detailed asset and liability items.

Минэнерго Азербайджана обнародовало объемы нефтедобычи за март 2020 года

Согласно данным, по состоянию на март 2020 года ежедневная добыча нефти в стране составила 763,9 тысячи баррелей. Из них 683,7 тысячи баррелей - сырой нефти, 80,2 тысячи баррелей - конденсата. Ежедневно экспортированы 418,9 тысячи баррелей сырой нефти, 76,2 тысячи баррелей - конденсата, 15,5 тысячи баррелей - нефтепродуктов. Т.е. мы, что в рамках

соглашения, принятого на седьмом заседании министров ОПЕК+ 6 декабря 2019 года, Азербайджан выполнил свои обязательства по сохранению ежедневной добычи нефти в объеме 769 тысяч баррелей. Министерство энергетики представило информацию о показателях добычи в марте в совместную техническую комиссию мониторингового комитета ОПЕК.

9-15 aprel 2020-ci il

«Kaspian İnterneşnl Brouking» MMC-nin 31 dekabr 2019-cu il tarixinə BALANS HESABATI

Table with 3 columns: AKTİVLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sections for I. UZUNMÜDDƏTLİ AKTİVLƏR and II. QISAMÜDDƏTLİ AKTİVLƏR.

Table with 3 columns: KAPİTAL VƏ ÖHDƏLİKLƏR, İlin əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sections for I. KAPİTAL and II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR.

Table with 3 columns: Gəlirlər, Məbləğ, Məbləğ. Includes sections for ƏSAS ƏMƏLIYYAT GƏLİRİ and CƏMI GƏLİRLƏR.

«Bakı Sığorta» ASC-nin 31 dekabr 2019-cu il tarixinə BALANS HESABATI

Table with 3 columns: AKTİVLƏR, Hesabat dövrünün əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sections for I. UZUNMÜDDƏTLİ AKTİVLƏR and II. QISAMÜDDƏTLİ AKTİVLƏR.

Table with 3 columns: KAPİTAL VƏ ÖHDƏLİKLƏR, Hesabat dövrünün sonuna, Hesabat dövrünün sonuna. Includes sections for I. KAPİTAL and II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR.

Table with 3 columns: Gəlirlər, Məbləğ, Məbləğ. Includes sections for ƏSAS ƏMƏLIYYAT GƏLİRİ and CƏMI GƏLİRLƏR.

Neftin qiymətindəki artım Azərbaycan iqtisadiyyatı üçün müsbət xəbərdir



Son zamanlar dünya iqtisadiyyatında yeni böhran dalğasının yaranması, koronavirusla bağlı təbii edilən məhdudiyətlər və OPEC+ formatında aparılan danışıqların iflası uğraması nəticəsində neftin qiymətində tarixi ucuzlaşma baş verdi.

rüşdə hasilatın azaldılması ilə bağlı təərlər inzibati razılığa gələrsə, bu, qarşıdakı dövrdə qiymətlərin sabitləşməsinə və 40 dollara qədər bahalaşmasına nəfət hasilatçısı olan ölkələrin iqtisadiyyatlarındakı proseslərin müsbət yöndə inkişaf etməsinə də şərait yaradacaqdır.

«Bakı Sığorta» ASC-nin 31 dekabr 2019-cu il tarixinə BALANS HESABATI

Table with 3 columns: AKTİVLƏR, Hesabat dövrünün əvvəlinə, Hesabat dövrünün sonuna. Includes sections for I. UZUNMÜDDƏTLİ AKTİVLƏR and II. QISAMÜDDƏTLİ AKTİVLƏR.

Table with 3 columns: KAPİTAL VƏ ÖHDƏLİKLƏR, Hesabat dövrünün sonuna, Hesabat dövrünün sonuna. Includes sections for I. KAPİTAL and II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR.

Table with 3 columns: Gəlirlər, Məbləğ, Məbləğ. Includes sections for ƏSAS ƏMƏLIYYAT GƏLİRİ and CƏMI GƏLİRLƏR.

SOCAR Rumıniyadakı YDM-lərinin sayını artırır

Rumıniyanın Rəqabət Şurası hazırda "Aral MTB SRL" şirkətində fəaliyyət göstərən 6 yanacaqdoldurma məntəqəsinin (YDM) istifadə hüququnun SOCAR-ın bu ölkədə törəmə şirkəti olan "SOCAR Petroleum SA"ya keçməsi və "SOCAR" brendi ilə fəaliyyət göstərməsinə icazə verir.

Fevral ayı üzrə istehlak qiymətləri indeksi açıqlanıb



Fevral ayında öhalıya göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi yanvarla müqayisədə 100,1 faiz, yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 102,2 faiz təşkil edib.

Səhifə Auditör Elmar Bəhrovdur 07 aprel 2020-ci il

© 2020 MMC «Kaspian İnterneşnl Brouking»

Səhifə Auditör Elmar Bəhrovdur 07 aprel 2020-ci il

© 2020 MMC «Kaspian İnterneşnl Brouking»

Səhifə Auditör Elmar Bəhrovdur 07 aprel 2020-ci il

© 2020 MMC «Kaspian İnterneşnl Brouking»

Səhifə Auditör Elmar Bəhrovdur 07 aprel 2020-ci il

© 2020 MMC «Kaspian İnterneşnl Brouking»

